

ƏHƏMİYYƏTLİ UÇOT SİYASƏTİ VƏ İZAHLI QEYDLƏR

31 dekabr 2015-ci il tarixə

VÖEN:1500799811

Müəssisə, təşkilat: Ədalət Partiyası

Sahə (fəaliyyət növü): Digər qrupa daxil edilməyən sair siyasi təşkilatların fəaliyyəti

Mülkiyyətin növü (hüquqi forma): Xüsusi

Ünvan: Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi 4

1.Ədalət Partiyası haqqında

Təşkilat Ədliyyə Nazirliyindən 8 may 2002-ci ildə qeydiyyatdan keçmiş və o vaxtdan da fəaliyyətə başlamışdır. Hesabat dövründə işçilərin orta sayı 2 nəfər olmuşdur. (ictimai əsaslarla fəaliyyət göstərilib)

Missiya və məqsədlər

ƏP-nin əsas məqsədi demokratik dəyərlərə söykənən müasir bir cəmiyyət, sivil qurumlar tərəfindən yönəldilən insan azadlığının və mülkiyyət toxunulmazlığının ən ali prinsiplər kimi qorunduğu, milli iradənin hegemon olduğu bir Azərbaycan dövləti qurmaqdır.

2.ƏMİYYƏTLİ UÇOT SİYASƏTİ

1. Hesabatın uçotunun hazırlanmasının əsasları

ƏP-nin maliyyə hesabatı siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə qaydasına uyğun hazırlanıb.

2.Qiymətləndirmə metodu

Maliyyə fəaliyyətinin nəticələri və maliyyə vəziyyəti haqqında hesabatları hazırlanarkən mühasibat uçotunun hesablaşma metodu tətbiq olunmaqla aktivlər ilkin dəyər uçot prinsipinə əsaslanaraq hazırlanmışdır.

3. Maliyyə fəaliyyətinin ölçülməsinə maddi təsir göstərən spesifik uçot siyasətləri aşağıdakılardır:

1. Gəlirlərin tanınması

Üzvlük haqları

İanələrdən daxilolmalar

ƏP-nin gəlir mənbələri ianələrdən daxil ola biləcək gəlirdən ibarətdir.

II. Uçot siyasətlərində dəyişikliklər

Cari ildə uçot siyasətlərində heç bir dəyişikliklər edilməmişdir.

3. Pul vəsaitləri və onların ekvivalentləri

Hesabat ilinin sonunda Partiyanın kassa hesabında qalmış pul qalığı aşağıdakı kimi olmuşdur:

Kassa – 1,20 AZN

Hesablaşma hesabı – 559,49 AZN

Cəmi pul vəsaitləri – 560,69 AZN

4. Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

Partiyanın aktivlərində qalan əsas vəsaitlərinin və mal-materiallarının qalıq dəyərindən dövr ərzində hesablanmış xərcləri çıxdıqdan sonra qalan dəyərin xalis aktivlərindəki payını göstərir. Bu hesabda yaranan məbləğ 0.00 AZN məbləğindədir.

5. Üzvlük haqqları

Hesabat dövründə üzvlük haqqı ödəyən partiya üzvlərindən daxil olan və dövr ərzində hesablanmış üzvlük haqqlarının cəmini əks etdirir. Dövr ərzində üzvlük haqqlarının məbləği 0.00 AZN olmuşdur.

6. İanələr şəklində götürülən gəlir

Hesabat dövründə Partiya üzvlərindən daxil olan ianə gəlirlərinin cəmini əks etdirir. Dövr ərzində ianələrin məbləği 0.00 AZN olmuşdur.

7. Cari işlərə sərf olunan vəsait

Partiyanın əsas fəaliyyətinin davam etdirilməsi üçün alınmış dəftərxana ləvazimatları – 338.30 AZN. Tədbirlərin keçirilməsi – 3 950,00 AZN. Partiyanın mərkəzi qərargahının icarə haqqı – 2 350.00 AZN. Audit xidməti xərci – 1 070.00 AZN. Avadanlıq alınmasına – 4 000.00 AZN. Maşının təmiri xərcləri – 5009.00

AZN. Yanacaq xərcləri – 9 194.00 AZN. Kompüter alınmasına – 500.00 AZN. Ezamiyyət xərcləri – 3 941.00 AZN. Təsərrüfat xərcləri – 2 523.00 AZN. Bank xidməti – 549.58 AZN

Hesabat dövründə bu maddə – **33 424.88** AZN olmuşdur.

8. Syasi partiyanın saxlanılmasına və informasiya təminatına çəkilən xərclər

1. Elektrik enerjisi haqqı –219.00 AZN
2. Su haqqı – 0.00 AZN
3. Qaz haqqı – 390.00 AZN
4. Ölkədaxili telefon danışiq haqqı – 502.00 AZN
5. İnternetdən istifadəyə görə informasiya təminatı haqqı –0.00 AZN
6. Əmək haqqı – 45 276.11 AZN
7. DSMF – 11 526.40 AZN
8. Vergi – 7 354.04 AZN
9. Maddi yardım – 1 650.00 AZN
10. Minik maşınının ödənişi – 8 800.00 AZN

Hesabat dövründə bu maddə **75 717.55** AZN olmuşdur .

Rəhbər:  İsmayilov İ.A.

